

Azərbaycanda iqtisadi siyasətin həyata keçirilməsinə töhfə verən ali təhsil müəssisəsi

Respublikamızda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına Xalq Cümhuriyyəti dövründə fəaliyyətə başlayan Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakültəsində iqtisad bölməsinin açılması ilə başlanmışdır. 1930-cu ildə bu universiteti ləğv edilərkən, onun müvafiq fakültələrinin bazasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradıldı. Onlardan biri də indiki Azərbaycan Dövlət İqtisad Universitetidir. Universitet bu gün Azərbaycanın aparıcı müəssisələrindən biri kimi Qafqazın ən böyük ali iqtisad profilli təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur.

Bu ali təhsil müəssisəsi 90 illik tarixi dövründə müxtəlif adlar altında fəaliyyət göstərsə də, həmişə eyni məramı – ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün iqtisadçı kadrların hazırlanmasına xidmət edib. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra universitet inkişaf dinamikasına görə regionun iqtisad təmayüllü ali təhsil müəssisələri arasında böyük nüfuz qazanıb. Bu isə universitetə dövlət qayğısının, daha dəqiq desək, ümummillə liderimiz Heydər Əliyevin diqqəti sayəsində mümkün olub. Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdırdan sonra müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi.

Ulu öndərin həyata keçirdiyi strateji əhəmiyyətli işlərdən biri də qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi global iqtisadi sistemə inteqrasiya edilməsi idi.

Tərəddüd etmədən demək olar ki, Azərbaycanın müstəqillik dövrü milli iqtisadi inkişaf modelinin banisi olan ümummilli liderimizin, hazırda isə ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha da zənginləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu iqtisadi siyasətin həyata keçirilməsində Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının rolu danılmazdır.

Yüksək hazırlıqlı abituriyentlərin bu təhsil müəssisəsini seçməsi də universitetdə tədris-tərbiyə işlərinin, şəffaflığın və qiymətləndirmədə obyektivliyin nəticəsidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi, birgə elmi konfransların və seminarların təşkili, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılması və digər istiqamətlərdəki beynəlxalq əlaqələri təhsil ictimaiyyəti tərəfindən təqdirlə qarşılanır.

Universitetin xüsusilə son illərdə beynəlxalq əməkdaşlıq sahəsindəki səmərəli fəaliyyətinin nəticəsidir ki, bu ali təhsil müəssisəsi mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri, o cümlədən Fransanın Monpelye I, Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belarus universitetləri, Bonn Universiteti, Amsterdam Universiteti ilə sıx əlaqələr qurub. "Soros", "Tasis", "Tempus" kimi beynəlxalq proqramların fəal iştirakçısı olması da bunun bariz nümunəsidir.

Qafqaz Universitetlər Birliyinin üzvü olan Azərbaycan Dövlət İqtisad Universiteti hazırda dünyanın 100-dən artıq universiteti ilə əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə "Qeyri neft" məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamı "Made in Azerbaijan" brendinin dünya bazarında tanınması ilə bağlı tədbirlərin həyata keçirilməsini zəruri etdi. Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək və respublikamızın ali təhsil müəssisəsinin brendini dünya təhsil xidmətləri bazarında tanımaq məqsədilə

təhsil məkanımızda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin brendləşdirilməsi həyata keçirildi.

Təhsil sektoru dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biridir. Bu da reallıqdır ki, bir sıra ali təhsil müəssisələrinin əldə etdiyi gəlirlər böyük dövlətlərin təhsilə ayırdığı xərclərin həcmindən çoxdur. Dünyanın tanınmış universitetləri mövcud olduqları ölkələrin iqtisadiyyatının innovativ katalizatorudur. Bu statusa sahib olmaq və dünya təhsil məkanına daxil olmaq üçün rəqabətqabil təhsil mühitinin yaradılması Azərbaycan təhsilinin əsas vəzifələrindəndir.

Dünya təhsil xidmətləri bazarında tanınmaq üçün iştirakçılar mütləq brendləşməlidir. Hədəfi insan kapitalı hazırlamaq olan təhsil müəssisəsinin öz nişanı olmalıdır. Bu reallığı düzgün qiymətləndirən universitet rəhbərliyi respublikamızda bir ilkə imza atıb: Azərbaycan Dövlət İqtisad Universiteti qanunvericiliyə uyğun olaraq brendləşdirilib. UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. Brend müvafiq dövlət orqanı tərəfindən təsdiqlənərkən tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, habelə elmi, texnoloji xidmətlər, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürülüb . Respublikamızın təhsil ictimaiyyəti kimi biz də universitetin brendləşdirilməsini yüksək qiymətləndirir, bunun Azərbaycanda təhsilin keyfiyyətinin daha da artırılmasına xidmət edəcəyinə inanırıq.

Respublikamızın iqtisadi həyatında, eləcə də iqtisadi sahədə kadr hazırlığında özünəməxsus rolu olan Azərbaycan Dövlət İqtisad Universitetinin peşəkar kollektivini, professor-müəllim heyətini universitetin 90 illik yubileyi münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli işdə daha böyük uğurlar arzu edirəm.